



Veşən deyəndə, gözümüzün qarşısında rəngarəng çalarlı bir aləm - aq örpəkli dağlar, aynalı göllər, zümrüt bulaqlar, tez-tez haldan-hala düşən Xəzər, ulularımızın uzun illər qoruyub gülüstənən cəvirdikləri tükənməz sərvətli müqəddəs torpağımız canlanır.

Uşaq və yeniyetmələrlə ekskursiya və turizm işinin təşkili



Danimarkanın görkəmli rəssamı Helluf Bistrup doğma yurdumuzu gəzdikdən sonra demişdir: "Sizin ölkəniz çoxlu ləzzətlə yeməklərlə dolu olan böyük süfrəyə bənzəyir. Adam xörəklərdən hər birinin dadına baxmaq istəyir. Mən ucuz-bucaqsız Sovet İttifaqını görəkən xeyli yeni-yeni təssürat almışam.

Azərbaycanın özünəməxsus misilsiz təravəti də mənənə son dərəcə xoş gəldi. Mən dünyani rəssam kimi dərk edirəm. Sizin respublikanız öz boyalarının qeyri-adı coşqunluğu ilə bir yərə yığılıb çox gözəl palitra yaranan rəng çalarları ilə mən iştəftə etmişəm".

Məşhur rus yazarı A.H.Ostrovskinin Bakının möcüzəsi haqqında təssürati maraq doğurur: "Zülmət gecədə şəhərin dənizdən görünenüç çox yaxşıdır, elə bil Marseli görürsən.

Biz dənizin o yerinə gəldik ki, orada yerdən qaz çıxır və dənizin üzərində qabarıqlar əmələ gəlir. Barkasdən bir əski yandırıb atdıq və dəniz yandı.

Qaz yanın zaman adama elə gəlir ki, alov suyun içindən çıxır. Belə hadisələri Bakıdan savayı bütün yer kürəsinin heç bir yerində görmək olmaz". A.M.Qorki Bakı gecələrinin gözəlliyyini İtaliyanın Neapol şəhərinin gecələrinə bənzətməklə öz heyranlığını gizlədə bilməmişdi.

Məşhur Norveç alimi, etnoqraf, arxeoloq, səyyah və yazarı Tur Heyerdal Qobustan qaya rəsmlərinə baxarkən heyrətə gəlmış, qədim Şabran şəhərinin qalıqlarına baxmış, respublikamızın bəzi yerlərində olduqdan sonra Azərbaycan xalqı və bənzərsiz Bakımız haqqında gőzəl təssüratını söyləmişdi.

Ölkəmizi səyahət etmiş görkəmli alımlar, sənət adamları, turistlərin torpağımız, onun sərvətləri haqqında söylədikləri real həqiqətlərə əsaslanır. Əlbəttə, belə bir diyarda boy-a-başa çatan insan doğma yurdun qayalardan süzlən şəlalələrini, lalşlı düzənlərini, qayalarını, ecazkar meşələrini, yaylı, qışlı nağmə oxuyan quşlarını, ürkək ceyranlarını, dəniz kimi dalgalanan zəmirlərini sevməyə bilməz.

İnsan qızılılı çayları görmək, gülşən bağları, al-əlvən geyinmiş düzənləri, yarpızählərini qarış-qarış gəzmək istəyir. Belə bir abu - havada böyük vətən əvlədi dənizin sıltıqlığına, qışın sazağına sınaq gərib Xəzərin dərinliklərindən qara qızıl, mavi qaz çıxaranların əmək möcüzəsindən fərqlişən, onların zəhmətinin qüdrətdən danışır, müştəqillik dövründə öz sərvətinin sahibi olmuş insanların nailiyyətlərinə sevinir, əmək xariqələri ilə fəxr edir. Uşaq və yeniyetmələr bilməlidirlər ki, onlar belə təbii sərvətlərə malik bir vətəndən yaşayır, təribyə alırlar.

Buna görə də vətənimizin təbii, maddi, mədəni, mənəvi sərvətlərini öyrənmək üçün ekskursiyalara, turizm səyahətlərinə çıxmali, müxtəlif tarixi yerlərə getməli, xalqımızın qəhrəmanlıq nişanlarının qoruyub saxlayan abidələri, müqəddəs yerləri, elm və mədəniyyət xadimlərini, vətən uğrunda şəhid olmuşların abidələrini görməli, onlar haqqında söhbətlər dinləməlidirlər.

Muzeylər mənəvi sərvətlərlə barəbar, maddi-mədəniyyət abidələrini sistemləşdirən, qoruyub saxlayan, araşdırın və nümayiş etdirən elm-maarrif müəssisəsidir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2003-cü ilə aid statistik məlumatına görə respublikamızda 140 muzey var.

Tarix, ədəbiyyat, incəsənat, musiqi, təbiət,

səhiyyə, elm və təhsil, texnika müzeyləri və aqıq-səma altında qorunmuş müzeylər bu cəhətdən xususlu qrup təşkil edir.

Respublikamızda milli, mənəvi sərvətləri özündə cəhətə edən müzeylərə dövlət qayğısı gündən-günə artır.

Paytaxtimiz Bakı şəhəri qədim tarixə malikdir, burada hər kükçünin, hər binanın, hər meydandan əldəcə maraqlı keçmiş var. Maddi və mənəvi mədəniyyəti, tarixi-memarlıq abidələri ilə zəngin olan bu şəhəri görmək üçün hər il Bakiya on minlərlə turist gəlir.

Buradakı Şirvanşahlar sarayı kompleksi, "Qız qalası", Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət heyətinin yerləşdiyi "İsmailiyyə" binası, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix muzeyi, Nizami adına Ədəbiyyat muzeyi, "Səadət sarayı", M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, İçərişəhər, sonralar inşa edilmiş bir çox əzəmətlilər binaları Bakı şəhəri, onun sakinləri haqqında şəhərimizə galonlara ətraflı məlumat verməyə imkan verir.

Şəhərə ekskursiyalar zamanı uşaq və yeniyetmələr paytaxtimizda keçmişinə nəzər salır, onu müasir şəhərlə müqayisə edirlər. Məlum olur ki, bu gün Bakıda ucaldlınlardan göydənlərlə müqayisədə tarixi binalar öz gözəlliyi ilə daha yaxşı təsir bağışlayır.

Ekskursiyalar zamanı uşaq və yeniyetmələr şəhərin ayrı-ayrı küçələrində binalara vurulmuş xatirə lövhələri ilə rastlaşırlar. Nərimanov, Hüseyn Cavidin memorial xatirə, ev-muzeyləri, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda ilk parlamentinin yerləşdiyi bina, məşhur ilk qız məktəbinin (hazırda Əlyazmalar institutunun binası) yanından həyəcansız keçmək olmur. N.Nərimanovun ev-muzeyindəki eksponatlar, ona məxsus əşyalar, həyat yoldaşının və yeganə oğlu Nəcəfin fotosları insanı düşünməyə vadə edir. Onun oğluna məktubunun mahiyyətini uşaqlar əldəcə qiyəmtli nəsihat kimi qəbul edirlər. N.Nərimanovun ev-muzeyində numayış etdirilən tar Görkəmlili icimai xadimin musiqi zövqündən və incəsənətə böyük məhəbbətindən xəbor verir.

Hüseyn Cavidin ev-muzeyində milli ədəbiyyatımızın canlı salnaməsi yaşayır. Müzeydə şairin uşaqlıq, gənclik, təhsil illəri, İstanbul həyatı, müsləmlilik fəaliyyəti, ailə üzvləri və dostları

haqqında geniş məlumat verən sənədlər nümayiş etdirilir.

Repressiya qurbanı olmuş Azərbaycan ziyahları haqqında sənədlər, onların aqibəti, Hüseyn Cavidin cənəzəsinin vətənəna getirilməsini nümayiş etdirən sənədlər olduqca təsirdir. Müzeydə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan mədəniyyətinə qayğıdı geniş planla təqdim olunur. Şairin Naxçıvanda türbəsinin, Bakıda heykəlinin ucaldırılmasında H.Əliyevin xidmətləri tariximizin unudulmaz şəhifəsidir.

Bu gün Bakının yaraşığı olan "İsmailiyyə" binasının inşası haqqında məlumatı uşaqlar maraqla dinləyirlər. Milyonçu Musa Nağıyevin yeganə oğlu İsmayıllı adını daşıyan bina mühəndis İ.K.Ploşkonun layihəsi əsasında 1908-1913-cü illərdə tikilmişdir.

Milyonçu Hacı Zeynalabdin Tağıyevin vəsaiti hesabına 1901-ci ildə ilk qız məktəbinin təkərə, burada dərslərin başlanması, ilk məzunlar, ilk müəllimlər, məktəbin ilk müdürü Hənifə xanım Zərdabi haqqında edilən səhəbətlər uşaqlarda o dövrün Azərbaycan əsilzadələrinin, ziyahlarının təhsil uğrunda qayğılarına marağın verir.

Şəhərə ekskursiyalar zamanı uşaq və yeniyetmələr paytaxtimizda keçmişinə nəzər salır, onu müasir şəhərlə müqayisə edirlər. Məlum olur ki, bu gün Bakıda ucaldlınlardan göydənlərlə müqayisədə tarixi binalar öz gözəlliyi ilə daha yaxşı təsir bağışlayır.

Ekskursiyalar zamanı uşaq və yeniyetmələr şəhərin ayrı-ayrı küçələrində binalara vurulmuş xatirə lövhələri ilə rastlaşırlar. Nərimanov, Hüseyn Cavidin memorial xatirə, ev-muzeyləri, Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda ilk parlamentinin yerləşdiyi bina, məşhur ilk qız məktəbinin (hazırda Əlyazmalar institutunun binası) yanından həyəcansız keçmək olmur. N.Nərimanovun ev-muzeyindəki eksponatlar, ona məxsus əşyalar, həyat yoldaşının və yeganə oğlu Nəcəfin fotosları insanı düşünməyə vadə edir. Onun oğluna məktubunun mahiyyətini uşaqlar əldəcə qiyəmtli nəsihat kimi qəbul edirlər. N.Nərimanovun ev-muzeyində numayış etdirilən tar Görkəmlili icimai xadimin musiqi zövqündən və incəsənətə böyük məhəbbətindən xəbor verir.

Akademik İ.I.Meşənninov respublikamızı təbii muzey adlandırmışdır. Həqiqətən də, yurdumuzda əla bir kənd, əla bir şəhər yoxdur ki, orada kiçik də olsa abidə, tarixi yer olmasın. Bu maddi-mədəniyyət abidələri bir çox söyyahla-

rin, turistlərin diqqətini özünə cəlb etmişdir. Məsələn, böyük türk səyyahı Ölüyyə Çələbi, alman səyyahı J.Kempfer, rus şərqşünası Xanikov, alman arxeoloqu F.Bayer və b. yurdumuzun ərazisində olan abidələr haqqında maraqlı məlumatlar vermişlər.

1834-cü ildə ölkəmizin şəhərlərini gözmiş məşhur fransız səyyahı Dübuaide Monpere möhtəşəm abidələrinə görə Naxçıvanı "Naqşı-cahan" (dünyanın nəqş, gözəlliyi) adlandırmışdır. Maddi-mənəvi dəyərlərlə zəngin olan gözəl vətənimizdə yaşayış təhsil alan uşaq və yeniyetmələr kəndlərdə, şəhərlərdə gördükələr hər bir abidə ilə, onun memarlıq xüsusiyyətləri ilə maraqlanır, hər bir saxsı parçasında, məzar daşında xalqımızın qədim tarixinin bir şəhifəsi ilə tanış olurlar.

Xalq şairimiz S.Vurğunun dediyi kimi: "Üzərində tarixi qeyd, nəqş, ya təsvir olan hər bir qədim da vaxtı ilə yaşayış-yaradın insanın "donmuş ürəyi"dir". O, insan tarixinin odu və alovu içərisindən keçərək gözəl torpaqlarımızı və tariximizi qoruyub saxlamış, əsrlər boyu elmin, mədəniyyətin biri kimi daxil olmuş olsun, təbiət gözəlliyinin döرك edilməsi uşaqlıq nisbətən öz-özündə olan gözəlliyi, ucalığı daha dərindən dərk etməyə, insan ləyaqətini təsdiq etməyə kömək etmiş olsun. Oğlanlar və qızlar təbiət gözəlliyinin cələrlərini dərk edərək, mənəvi qüvvələrinə son dolğunluğunu hiss edir, estetik zənginliklərinin yeni-yeni mənbələrinin dərk edilməsi istəyində olurlar".

Müəllimlərin, valideynlərin, turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin başlıca vəzifələrindən biri də uşaq və yeniyetmələrdə doğma yurda, onun flora və faunasına məhəbbət təbliğ etməkdən ibarətdir.

Müasir şəraitdə uşaqlarda ekoloji mədəniyyətin formalşaması sahəsində müvafiq işlər aparılır. Ekoloji mədəniyyətin mahiyyətinin uşaqlar tərəfindən düzgün qiymətləndirilməsi üçün onların vaxtaşırı təbiətin seyrinə çıxarılması gözəl vasitədir.

Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə İlham Əliyev dünyada çox böyük nüfuzlu malik Mixail Zukov Fonduñun ali mükafatına layiq görülmüşdür. Mükafatın təqdim edilməsi mərasimində İ.Əliyev demisi: "Sizi omlin etmək istiyirəm ki, gələcək fəaliyyətimdə də ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin qorunma-

zəyəri təşkil etməyə imkan yaratmışdır.

Uşaqlar vətənimizi qarış-qarış gözəmkələ yorulmur, maddi-mədəniyyət abidələrinin tarixini öyrənməklə kifayətlənmirlər. Eyni zamanda uşaqlar təbiətin özünü, onun fauna və florasının sırlarını öyrənməyə çalışırlar.

Azərbaycanın əsrərəngiz gözəlliklərə zəngin təbiəti canlı bir kitabdır. Hər bir çiçək, hər bir gül, dağlar, dərələr, çaylar, göllər, meşələr, geniş düzənliliklər bənəhəng təbiət kitabının ayri-ayrı şəhifələrini təşkil edir. Uşaqlar belə bir kitabın hər şəhifəsini sayıla oxuyur, onun sırlarını bəsləd olmağa çalışırlar.

Görkəmlə pedaqoq V.A.Suxomlinski yazır: "Təbiət gözəlliyi yeniyetmə üçün hər şeydən əvvəl estetik qavrama mədəniyyəti məktəbidir. Təbiət gözəlliyi hissələrin zəifliliyini təbiətə edir, insanın gözəlliyyini duymağə kömək edir.

Mən öz təbiəyə vəzifəmi onda gördüm ki, uşaqlıq illərində, yeniyetmə yaşında təbiətlə ünsiyyət prosesində qazanılmış emosional-estetik zənginliklər mənəvi hayata on dərin insanı tələblərdən biri kimi daxil olmuş olsun, təbiət gözəlliyinin döرك edilməsi uşaqlıq nisbətən öz-özündə olan gözəlliyi, ucalığını dərindən dərk etməyə, insan ləyaqətini təsdiq etməyə kömək etmiş olsun. Oğlanlar və qızlar təbiət gözəlliyinin cələrlərini dərk edərək, mənəvi qüvvələrinə son dolğunluğunu hiss edir, estetik zənginliklərinin yeni-yeni mənbələrinin dərk edilməsi istəyində olurlar".

Müəllimlərin, valideynlərin, turizm fəaliyyəti ilə məşğul olan müəssisələrin başlıca vəzifələrindən biri də uşaq və yeniyetmələrdə doğma yurda, onun flora və faunasına məhəbbət təbliğ etməkdən ibarətdir.

Müasir şəraitdə uşaqlarda ekoloji mədəniyyətin formalşaması sahəsində müvafiq işlər aparılır. Ekoloji mədəniyyətin mahiyyətinin uşaqlar tərəfindən düzgün qiymətləndirilməsi üçün onların vaxtaşırı təbiətin seyrinə çıxarılması gözəl vasitədir.

Respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində xidmətlərinə görə İlham Əliyev dünyada çox böyük nüfuzlu malik Mixail Zukov Fonduñun ali mükafatına layiq görülmüşdür. Mükafatın təqdim edilməsi mərasimində İ.Əliyev demisi: "Sizi omlin etmək istiyirəm ki, gələcək fəaliyyətimdə də ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin qorunma-

si üçün əlimdən göləni əsirgəməyəcəyəm. Bu yaxınlarda Azərbaycanda çox böyük və konkret ekoloji program qəbul edilibdir və mən xüsusi soranım imzalamışam. Programda müsəyyən olunan bütün tədbirlər Azərbaycanda ətraf mühitin qorunmasına xidmət göstərir".

Ekskursiyalar, turizm fəaliyyəti zamanı izah etmək lazımdır ki, təbiət bir ana kimi min illərdir insanlara qayğı göstərir. Təbiətin silqalıqlarına baxmayaraq o, gözəllik mənbəyi olmaqla yanaşı, həm də insanları maddi nemətlərlə təmin edir və onlara qayğı göstərir. Odur ki, uşaq və yeniyetmələr təbiət qarşısında övladlıq borcunu yerinə yetirmişlər, onun gözəlliyini, sərvətlərini qoruyub saxlamağa xüsusi qayğı ilə yanaşmalıdır.

Böyük rus pedaqoqu K.D.Uşinski deyirdi: "Təbiət insanın təriyəsində ən qüdrətli amillərdən biridir və dəqiq təriyə bu amilin iştirakı olmadığı təqdirdə quru, birtərəflə və xoşagalmış süniliyə malik olacaqdır. Çöl çəçeyini üzəmdən, geniş torpaq üzərindəki otları tapdalama dan böyüyən uşaq yazıçıdır.

O uşaq heç bir zaman insan ruhunun qabil olduğunu dolğunluq və tezliklə inkişaf edə bilməz. Onun inkişafında qapılı binanın boğucu havasının verdiyi təsir hiss olunacaqdır". Doğrudan da, təbiət insanın ilk təriyəcisi, ilk müəllimidir. O, gözəllik və ilham mənbəyidir.

Təbiət münbit torpağı, bol güneş, şəfa qaynağı olan istili-soyuqlu suları, atılı havanı yurdumuza soxavatlı vermişdir. Respublikamız gözəlliklər diyarıdır. Burada hər şey gözəllik saçır. Respublikamızda elə bir rayon, kənd yoxdur ki, onlar özlərinə məxsus gözəlliklərlə seçilmişsin.

Turizm fəaliyyəti prosesində, ekskursiyalar zamanı uşaqlar torpaqlarımızın fauna və florası haqqında xalqımızın yaratdığı əfsanələri xatırlayıb və hər bir çəçeyin, gülün insanlara nə kimli fayda verəcəyini öyrənilər. Onlar belə bir həqiqəti də dərk edirlər ki, ata-babalarımız övladlarına təbiətin ən gözəl çəçəklərinin, quşların və heyvanların adlarını vermişlər.

Bundan başqa uşaqların fiziki və mədəni inkişafında turizmin imkanları tükənməzdır. O, çətin şəraitdə necə hərəkət etməyi, dözlümlülük, iradəli olmaq, çətinlikləri dəf etmək bacarığı, müsahidəçilik, məsuliyyət, təbiətə qayğılı münasibət və s. təriyə edir. Uşaq və yeniyetmələr turizm fəaliyyətinin müxtəlif yolları və növürləri

ilə məşğul olarkən gördüklori maddi və mənəvi dəyərləri, təbiət, inçəsənətə aid elmi bilikləri təhlil edir, nəticə çıxarır, həyatda öz yerləri, öz mövqeləri, öz vəzifələri haqqında düşünürlər.

Ulu öndərimiz H.Əliyev Azərbaycan Respublikası Gənclərinin I Forumunun bir illiyi ilə əlaqədər bir qrup forum nümayəndləri ilə görüşdə demişdir: "Gənclər xalqımızın milli ənənələri, milli-mənəvi dəyərləri əsasında tərbiyələnməlidirlər. Eyni zamanda gənclərin tərbiyə edilməsində, təhsil almışında ümumbaşarı dəyərlərdən geniş istifadə olunmalıdır. Milli-mənəvi, ümumbaşarı dəyərlərin hamısı birlikdə bütün vətəndaşlarımızın və xüsusən gənclərimizin mənəvi kodeksini təşkil etməlidir. Gənclər arasında aparılan ibu istiqamətdə olmalıdır".

Uşaq və yeniyetmələrin turizm fəaliyyətinə cəlb olunmasında, turizmə maraq oyatmaqdə valideynlərin də fəaliyyətini unutmaq olmaz. Vətənimizin tarixinə aid məşhur soyyahaların, görkəmli elm və mədəniyyət xadimlərinin xatırələrinin gənc nəsilə çatdırılması da faydalı ola bilər. İştirahət günlərində müxtəlif muzeylərə, tarixi abidələrin olduğu yerlərə, sərgilərə, şəhərin görməli yerlərinə ekskursiyalara və ya gəzintilərə aparmaq məqsədə uyğundur.

Bələ ekskursiyalar, gəzintilər zamanı yalnız uşaqlar deyil, valideynlər də vətənimizin qəhrəman keçmişləri və tarixi, onun inqilabi ənənələri və abidələri, vətənimizin bugünkü nailiyyətləri, gözəllikləri ilə tanış olur, iftخار hissi duyurlar. Bələ gəzintilər zamanı uşaqlar şəhərimizi, vətənimizi daha dərindən sevir, onun adamlarına, xalqımıza hörmət və məhəbbət hissi aşılanır.

Müstəqilliyini yenidən bərpa etmiş gənc ölkənin turizm siyasəti dövlət siyasetinin əsas tərkib hissələrindən biridir. Respublikamızda son zamanlar müşahidə olunan sosial-iqtisadi nailiyyətlər ölkəmizdə turizm fəaliyyətinin daha sürətli inkişafına zəmin yaradır.

● **Şəbnəm BABAŞOVA,**
Səbail Rayon MKS-in metodika və bibliografiya şöbəsinin müdürü